

Heydər Əliyev Mərkəzindəki yanğına görə üç nəfər həbs edilib

AZƏRBAYCANDAKI TANINMIŞ ŞİRKƏTLƏRİN İŞÇİLƏRİ BARƏSİNDƏ HƏBS-QƏTİMKAN TƏDBİRİ SEÇİLİB

Baş Prokurorluq Heydər Əliyev Mərkəzində baş verən yanğına bağlı növbəti açıqlama yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, iyulun 20-də Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında baş vermiş yanğın hadisəsinin başvermə səbəblərinin araşdırılması məqsədilə Baş Prokurorluğun Ağır Cinayətlər dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ağır nəticələrə səbəb olmaqla yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir. Hadisə yerinə cəlb olunmuş hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi Baş Prokurorluğa həvalə edilib. Fövqəladə Hallar, Milli Təhlükəsizlik nazirliklərinin və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert və mütəxəssislərinin iştirakı ilə müasir kriminalistik texniki vasitələr və avadanlıq tətbiq edilməklə hadisə yerinə keçirilmiş müfəssəl baxış zamanı yanğının Mərkəzin muzeyinin yalnız tavan hissəsini əhatə etdiyi müəyyən edilib.

Mərkəzin yanğının baş vermiş hissəsində, həmçinin digər sahələrdə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən bir ədəd elektrik qaynağı aparatu, qaz qaynağı üçün rezin borular, muzeyin tavanından foyedəki elektrik qidalandırıcı lövhəyə qoşulmaqla 180 amperlik qaynaq rejiminə keçirilmiş vəziyyətdə "Telvin" markalı elektrik qaynağı aparatu, onun gövdəsinə birləşmiş halda istifadə edilmiş elektrod bərkidilmiş tutacaq, yanında 2 ədəd "Askaynak" markalı yarımçıq işlənmis elektrod qutusunda elektrodlar, qaz qaynağının qoşulaşdırılmış rezin borusu və qaz qaynaq aləti, alışqan, "Kenvud" tipli ratsiya qurğusu, metal kəsmək və dəsmək üçün elektrik cihazları, panel lövhələrin əsas konstruksiyaya birləşdirilməsində istifadə edilən metal detalların elektrik və



qaz qaynağı ilə təzə kəsilmiş hissələri, izolyasiya materialının yanmış qalıqları, üzərində qaynaq işləri aparılmış metal konstruksiyaların bir hissəsi, həmçinin təzə elektrik qaynağı işlərinin görülmüş olduğunu bildiren qaynaq tikşləri, elektrik qaynağı zamanı yaranan və korroziya əlamətləri olmayan təzə ərintilər və digər predmetlər aşkar edilərək götürülüb.

İş üzrə çoxsaylı dindirmə, üzləşdirmə, baxış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilmiş, yanğının başvermə səbəblərinin, ona şərait yaradan halların, Mərkəzdə tikinti-təməmləmə işlərini yerinə yetirən "DIA Holding" və onun subpodratçı şirkətlərinin yanğın təhlükəsizliyinin təmin edilməsi sistemində, yanğına qarşı rejim

qaydalarına riayət edib-etməmələrinin müəyyənəndirilməsi üçün Yanğın-texniki, dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün Tikinti-texniki, həmçinin hadisə yerinə baxış zamanı götürülmüş maddi sübutlar üzrə kompleks Fiziki-kimyəvi və Daktiloskopik ekspertizalar təyin olunub.

Ardı 3-cü səh.

MDB ölkələrinin XİN-ləri məsləhətləşmələrə yığışır

Avqustun 3-də Moskvada MDB ölkələrinin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək. APA-nın məlumatına görə, məsləhətləşmələrdə məqsəd BMT Baş Assambleyasının növbəti 67-ci sessiyasının gündəliyinə daxil edilmiş məsələlərə əlaqədar

MDB ölkələrinin qarşılıqlı fəaliyyətini təmin etməkdir. Xatırladaq ki, BMT Baş Assambleyasının 67-ci sessiyası sentyabrın 18-də başlayır. Serbiyanın xarici işlər naziri Vuk Yeremits sessiyanın sədri seçilib, o fəaliyyəti dövründə əsas diqqəti beynəlxalq mübahisələ-

rin sülh yolu ilə həllinə ayracağını deyib. Sessiyanın ilkin gündəliyinə "GUAM məkanında həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri", "Azərbaycanın işğal altında olan ərazilərində vəziyyət barədə" məsələləri də daxil edilib.

Musa Quliyev: "Hazırda Azərbaycanda Hacı Zeynalabdin Tağıyevdən də varlı insanlar var, AMMA ONLAR XEYRİYYƏÇİLİK FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLMURLAR"

Azərbaycanda "Xeiriyyəçilik haqqında" qanunun qəbuluna ehtiyac var. Bu təklifi APA-ya açıqlamasında Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev söyləyib. Onun sözlərinə görə, sahibkarları xeiriyyəçiliyə cəlb etmək üçün onların fəaliyyəti stimullaşdırılmalıdır: "Azərbaycanda sahibkarlıq inkişaf edir və ölkədə kifayət qədər varlı insanlar var. Bizneslə məşğul olan sahibkarlarımız gələcəklərini cüzi bir hissəsini xeiriyyəçilik işlərinə sərf edə bilərlər. Belə sahibkarla-

rın işləri daim təbliğ olunmalı və onlara müəyyən qədər vergi güzəştləri tətbiq edilməlidir". M. Quliyev deyib ki, sahibkarlar hansısa bir uşaq evini götürüb təmin edə, xaricdə oxuyan kəsb tələbələri maliyyələşdirə, ölkədən kənarında müalicəyə ehtiyacı olan xəstələrə yardım göstərə bilərlər: "Hətta səhید ailələri, evsiz insanlar üçün evlərin tikintisi layihələrini də gerçəkləşdirmək olar. Azərbaycanda xeiriyyəçiliyin qədim tarixi var və hazırda ölkəmizdə Hacı Zeynalabdin Tağıyevdən

də varlı insanlar mövcuddur. Amma onlar heç bir xeiriyyəçilik fəaliyyəti ilə məşğul olmurlar. Azərbaycanda və ölkədən kənarında biznesləri olan insanlar ən yaxşı halda gəlib kəndlərdə məscid tikdirir, ya da bir məktəbi təmir etdirirlər. Bu işlər barmaqda sayılacaq dərəcədə azdır. Belə insanları Azərbaycanda xeiriyyəçiliyə cəlb etmək lazımdır". Millət vəkili onu da qeyd edib ki, Azərbaycanda "Xeiriyyəçilik haqqında" qanun layihəsinin qəbulu üçün Milli Məclisin payız sessiyasında məsələ qaldıracaq.

İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

SƏRHƏDÇİLƏRƏ TABE OLMAYAN İRAN VƏTƏNDAŞLARI 10 KİLOQRAM HƏŞİŞİ DƏNİZƏ ATARAQ QAÇMAQ İSTƏSƏLƏR DƏ, SƏRHƏD GÖZƏTÇİ KATERİ ONLARI YAXALAYA BİLİB

Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarının həyata keçirdikləri birgə tədbir nəticəsində İranda Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb. Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

İyulun 13-də keçirilmiş birgə əməliyyat-axtarış tədbiri nəticəsində Astara rayonunun Kələdhəhnə kəndi ərazisindəki sahil nəzarəti məntəqəsinin xidməti sahəsində İran istiqamətindən Azərbaycanın dəniz sərhədini pozmuş 3 nəfər İran vətəndaşı — Elcalı Adil Abdullüheysoy oğlu (1978-ci il təvəllüdü), Mehdi Aslan Xudaverən oğlu (1979) və Seyid Qulamrza Mirəziz oğlu (1967) saxlanılıb. Saxlanarkən sərhədçilərin qanuni tələblərinə tabe olmayan sərhəd pozucuları əllərindəki qaçaqmalçı dənizə ataraq qayıqla hadisə yerindən uzaqlaşmağa cəhd göstərirlər. Lakin sərhəd gözetçisi kateri qaçaqmalçıların qaçğını təqib edərək sahilədən 2,2 mil uzaqlıqda onları yaxalayıb. DSX-nin dəfələli xüsusi ava-

danlıqlardan istifadə etməklə dənizin dərinliyindən 10 kilometr narkotik vasitə olan həşişi aşkarlayaraq çıxarıblar. İyul ayının 20-də Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran istiqamətindən dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfərin qarşısı alınıb. Sərhədi pozmağa cəhd göstərən şəxslər əllərindəki qaçaqmalçı hadisə yerində ataraq, havanın dumanlı olmasından istifadə edərək geri — İrana qaçıblar. Hadisə yerinə keçirilmiş baxış zamanı qaçaqmalçılara məxsus 1 kiloqram həşişi və 2 qrama yaxın heroin aşkarlanaraq götürülüb.

Bundan başqa, iyul ayının 18-də DSX əməkdaşları tərəfindən Qusar rayonunun Rusiya ilə həmsərhəd olan Dakar kəndi ərazisində yerləşən salıbsız tikilidə gizlədilmiş lüləsi kəskin silah, patronaj və bir ədəd bıçaq aşkarlanaraq götürülüb. Hazırda hər üç fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb

Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Şirvan Apellyasiya Məhkəməsinin "KredAqro" bank olmayan kredit təşkilatının Cəlilabad filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə xüsusi qərar və həmin təşkilatdan daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.

Müəyyən edilib ki, qeyd edilən filialın sabiq müdiri Muradov Mirəli Mirhəsən oğlu və digərləri tərəfindən müştərilərdən alınmış kredit ödənişləri bank sistemində saxta sənədlər əsasında müxbir olduqları banklardan qanunsuz olaraq kreditlər götürülməklə mənimşənilib.

Araşdırmalarla həmçinin müəyyən edilib ki, təşkilat ilə vətəndaş arasında 5000 manat



məbləğində kredit alınmasına dair bağlanmış kredit müqaviləsi saxta olmaqla həmin sənədə vətəndaş tərəfindən imza edilməyib. Belə ki, tərəflər arasında kredit müqaviləsi bağlanan zaman vətəndaş Türkiyə Respublikasında olduğu halda bağlanmış saxta kredit müqaviləsinə əsasən bankdan həmin vətəndaşın

adına 5000 min manat məbləğində pul götürülərək mənimşənilib.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Azərbaycanla Avropa Birliyi arasında növbəti viza müzakirəsinin vaxtı müəyyənləşdi

Azərbaycanla Avropa Birliyi arasında readmissiya və viza rejiminin sadələşdirilməsinə dair sazişin layihəsi tərəflər arasında müzakirə olunur. APA-nın məlumatına görə, bu barədə Bakıda "Readmissiya və qayıdışa dəstək" mövzusunda keçirilən seminarla çıxışı zamanı Dövlət

Miqrasiya Xidmətinin (DMX) Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin rəisi Vahid Qəhrəmanov bildirib. DMX rəsmisinin sözlərinə görə, artıq saziş layihəsi üzərində tərəflər arasında bir neçə görüş keçirilib və müzakirələr aparılıb. Hazırda danışıqlar davam etdirilir.

V. Qəhrəmanov danışıqların hansı mərhələdə olması və detalları barədə məlumat verməyib.

APA-nın DMX-dən əldə etdiyi məlumata görə, qeyd olunan saziş layihəsi üzrə növbəti müzakirələrin sentyabrda keçirilməsi gözlənilir.

Əli Əhmədov: "Növbəti prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev olacaq"

"TƏƏSÜF Kİ, BƏZİ MƏTBU ORQANLAR BU MƏSƏLƏ İLƏ BAĞLI TƏXRİBATLA MƏŞĞUL OLUR"

"Yeni Azərbaycan Partiyasının 2013-cü ildə keçiriləcək prezident seçkilərində namizədi partiyamızın sədri İlham Əliyev olacaq. Bu, birmənalıdır. Təəssüf ki, bəzi mətbu orqanlar bu məsələ ilə bağlı təxribatla

məşğul olur". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, partiyanın sədr müavini Əli Əhmədov verib. O qeyd edib ki, YAP-ın namizədi Azərbay-

can xalqının istədiyi namizəddir.

Ə. Əhmədov YAP-ın qurultayının 2013-cü ildə keçiriləcəyini, İ. Əliyevin namizədiyinə məhz həmin qurultayda irəli sürüləcəyini vurğulayıb.

Yeni telekanalların açılması məsələsi gündəmdə deyil

"Uzun müddətdir ki, yeni televiziya kanallarının yaradılması məsələsi gündəmdə yoxdur". Bu sözləri Modern.az saytına açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRS) sədri Nuriyev Məhərrəmli deyib. Onun sözlərinə görə, bununla bağlı quruma müraciət edən də

yoxdur. "Hətta maddi-texniki bazası olub, bizə ərizə müraciət etsələr belə bu mümkün deyil. Çünki qayda-qanun var, Milli Teleradio Şurası hər hansı ərazidə yeni televiziyanın yaradılması ilə bağlı tender elan edir, müsabiqə keçirilir və müsabiqədə kim qalib olarsa, o da yeni

televiziyanı açmağa bilər. Yaxın gələcəkdə belə bir plan da yoxdur. Son 7 ildə 4 yeni televiziya — İctimai, Xəzər, İdman, Mədəniyyət kanalları açılıb. Bu kifayət qədər böyük bir işdir və bunların daha da inkişaf etmələri lazımdır", — deyərək MTRS sədri vurğulayıb.

Bu gün iyulun ən isti günü olacaq

BU GÜN BAKIDA 34-38, YARIMADANIN BƏZİ YERLƏRİNDƏ 40 DƏRƏCƏ İSTİ PROQNOZLAŞDIRILIR

Bu gün iyul ayının ən isti gününə olacağı gözlənilir. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, bu gün Bakıda və Abşeron yarımadasında 34-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti proq-

nozlaşdırılsa da, bu anomal isti hesab edilmir: "Ümumiyyətlə, bu ay iqlim şəraiti normaya yaxındır və anomal istilər müşahidə olunmur. İyulun ən isti gününün bu gün olacağı gözlənilir. Sonrakı günlərdə belə istilər proqnozlaşdırılmır".

Baş hidroloq deyib ki, son 20 il ərzində Bakıda ən isti illər 2010, 2011, ən sərin illər isə 1993 və 2004-cü illər olub: "A-

zərbaycanda anomal istilər 2010-cu ildə qeydə alınıb. Həmin il iyulun 11-12-də Bakıda 40-41, bəzi Mərkəzi Aran rayonlarında 42-43, Culfada 44 dərəcə isti qeydə alınıb. Ötən il iyul ayının üçüncü ongünlüyündə başlayaraq avqustun 3-dək ölkə ərazisində güclü istilər olub. Həmin il iyulun 22-də Bakıda 40 dərəcə isti qeydə alınıb".

Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar

Cəbhə xəttində atəşkəs yenidən pozulub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dünən və bu gecə Ermənistan Respublikasının

Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində, Azərbaycanın işğal altındakı Füzuli rayonunun Qorqan, Ağdam rayonunun Sarcalı, Şıxlar, Qarabaşlı, Goranboy rayonunun Tap-

qaraqoyunlu kəndləri yaxınlığında, Cəbrayıl və Gədəbəy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub.

Düşmən cavab atəşi ilə susdurulub.

ATƏT Tovuzda monitoring keçirəcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 25-də Azərbaycanın Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı təmas xəttində monito-

ring keçirilməsi planlaşdırılır. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitoringi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə

olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçisi Uilyam Prayor, təmas xəttinin qarşı tərəfində isə Antal Herdic və Jiri Aberle keçirəcəklər.

Baxış bucağı

Vüsalə MAHİRQIZI



Od görüb oynayanlar

Türkiyədə sonuncu parlament seçkilərinə bir neçə gün qalmışdı. Türk televiziyaçılarından biri ölkənin əsas müxalifət partiyalarından olan Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçalından müsahibə aldı. Bahçalı o zamankı, həm də indiki iqtidar partiyasını, Rəcəb Tayyip Ərdoğanı o ki var tənqid elədi, daxili, xarici siyasətini topa tutdu. Birdən müxbir soruşdu: "Heç bu iqtidarın təqdir etdiyiniz bir addımı yoxmu, əfəndim?" Bahçalı bir az da təəcüb dolu ədayla dərhal cavab verdi: "Olmaz olurmu? Bu iqtidarın çəkdiyi gözəl yollar, tunellər millətimize böyük xidmətdir. Bəlkə özləri bu yollardan o qədər istifadə etmirlər, o qədər ki, biz yararlanırıq, xalqımız yararlanır. İllər keçəcək, onlar iqtidar olmasalar belə, AKP iqtidarının Türkiyə boyu çəkdiyi yollar, tunellər millətimizin xidmətində olacaq"...

... Və Milliyətçi Hərəkat Partiyası yenə də parlamenti qazandı, Türkiyə Böyük Millət Məclisinin böyük deputat qrupu olan üç partiyasından biridir.

+++

Cəmi bir neçə gün öncə isə yenə Bahçalının məmləkətində 42 mərtəbəli binada yanğın baş verdi. O boyda göyüdənin bir üzü çatır-çatır yandı. Fotolarda, video görüntülərdə, sosial şəbəkələrdə bir sahibkara məxsus bu göyüdənin yanmasından üzüntü vardı. İstənilən gözəl görüntülərindən birinin qaralmasını təəssüfü vardı bu hadisəyə münasibət bildiren hər bir türkdə...

+++

Bakıda Heydər Əliyev Mərkəzində yanğın oldu. Yanğınsöndürənlərin ciddi səyi nəticəsində binanın digər hissələri zədələnmədən yanğın lokallaşdırıldı və söndürüldü. Ötən, yaranan, el dilində desək, heç burnu qanayan da olmadı. Hər gün dünyada minlərlə yanğın baş verir, o yanğınlarda evlər, yuvalar yığılır, bəzən körpələr belə diri-diri yana bilir, canlar acıyır. Şükür, dünən bunlardan heç biri olmadı.

Hər gün dünyada baş verən minlərlə yanğından biri oldu və söndürüldü. Bu, təxribat, terror xəbərdarlığı, səhlənkarlıq, yoxsa adı iş prosesində baş vermiş qəza idimi? Bunu araşdırmaq üçün dövlətin orqanları var, dərhal hadisə yerində idilər və yanğının tüstüsü çəkilməmiş də araşdırma başlandı barədə məlumat verildir.

Sosial şəbəkələrdə və bəzi "mətbuat orqanlarında" isə "yanğın" davam edir. Bu yanğın alovundan hakimiyyətin böhran yaşaması(!) qonağından tutmuş sevinc çığıqlarına qədər hər cür səs eşidilir. Bu hakimiyyəti qəbul etməmək olar, problemlərdən danışmaq, "Mərkəz niyə yandı" açıqlamasını tələb etmək də tamamilə normaldır. Amma bir mülkün, həm də Azərbaycan dövlətinə məxsus mülkün yanması, dünyanın müasir memarlıq abidələrində sırasına gələn, modern kompozisiyanın tükənməsinə sevinmək olmaz! Bu hadisəyə sevinc, nəşə anlayışını bir yerə qoya bilmək üçün hansı təfəkkürün, hansı zəkanın sahibi olmalısın, heç bunu da bilməyir. Ümumiyyətlə, bu sevincin adı, səbəbi nədi?

Bir ölkənin müasir, ya qədim memarlıq abidəsinin məhvəinə yalnız onun tarixinin, bu gününün, mədəniyyətinin olmadığını sübut etmək üçün dərindən-qəbucədən çıxanlar, yeni əbədi düşmənləri sevinə bilər. Məgər biz bu gün Bakının simvollarından olan Qız qalasının, Şirvanşahlar Sarayının kimin, hansı hakimiyyətin dövründə tikildiyini müzakirə edirik? Hər gələcək qonağımıza, Bakını soruşan hər kəse göstəririk bu abidəni. Bu mərkəz də müasir memarlığın sayılı abidələrində sırasındadır və esrlər sonra belə bu ölkəni, bu paytaxtı təmsil eləyəcək, simvollaşacaq. Deməli, memarlıq abidəsinin tükənməsinə sevinmək normal adam işi deyil...

Xərclənən və xərclənəcək vəsaiti sevinirsiniz? O pullar Azərbaycan dövlətinin vəsaiti, Azərbaycan insanının alın təri, bu ölkənin sərvətinin halal haqqıdır. Onun bu cür yanmasına sevinməyin adı düşmənlilik deyilmi? O tikintidə qışın şaxtasında, yayın istisində əli qabarlı, zəhmətkeş insanlar çalışıb. Onların gözləri qarşısında tüstülənən zəhmətlərinə sevinirsiniz? Bunların heç biri deyilsə, onda bəs nə? Nəyə sevinirsiniz? Bir saat içində söndürülən adı bir yanğından hakimiyyətin sarsılacağına düşünürsünüz? Bu qədərmi diletantlıq...

Nəzəri olaraq, lap deyək ki, bu bir təxribatdır, terror xəbərdarlığıdır... Bunda sevinməli nə var ki? Bu dövlətin hədələnməsinə, təhlükə yaşamasına boğazının yolu görünənə qədər diş ağartmaq nə qədər normal insan hissi sayıla bilər. Mən qətiyyətlə vətəndaşlıq, ictimai məsuliyyət kimi yekə anlayışlardan danışmıram. Sadəcə, "yanğına sevinən insan" obrazını canlandırmıya çalışıram, amma alınmır...

+++

...Bu yanğından çıxardığım son nəticə isə təəssüfüm oldu. Mən ölkədə belə alternativ fikir sahibləri görmək istəməzdim. Hamının eyni cür düşünməklə, hamının hakimiyyəti dəstəkləmək kimi bir mükəlləfiyyəti yoxdu. Heç yəqin hakimiyyətin də hamının onu dəstəkləməsi kimi dərdi yoxdu.

Bir qışım adamın ölkə üçün xoş olmayan hər şeyə sevinib, Azərbaycan adına yaxşı olan hər şeyə qara bağlaması ilə hakimiyyət heç nə itirmir. Sağlığınıza, heç hakimiyyətin vəcəinə də deyil. Hakimiyyət öz işində, öz fəaliyyətində, hər bir olaya göstərdiyi operativ münasibəti ilə reytingini artırmaqdadır. Dünən yanğın söndürüldü, bu gün də təmirinə başlayır. Bir-iki ay sonra da yenə həmin Mərkəzdə növbəti tədbirin keçirəcək.

Amma sevinən dəstə tərəfdarlarına, həm də sabah səs istəyəcəyi vətəndaşa bir mesaj verdi. Deməli, bu insanlar hakimiyyətə gəlməyi bacarsalar, həmin o Mərkəzi buldozerlə sumlayacaqlar, Alov qüllələrini yerlə bir edəcəklər. Bu, bolşevik şüurudur. Sənin olma-yıxı yaxmaq, qəbul elmədiyinin hər əməlinə qəna don biçmək... Özünə hörmət eləyən, inkişaf və təkamül, mövcud olandan daha müasir və tolerant olduğunu göstərmək istəyən siyasi mərkəz sosial şəbəkələrdə "od şənliyi" düzənən tərəfdarlarını birinci özü susdurmalı idi. Mən məhz bir gün bunu gözlədim. Çox təəssüf ki, bu dəfə də yanılmadı. Bu dəfə də bölli oldu ki, bizim ölkəmizdə alternativ "düşüncə" guruh tərzindən yuxarı qalxa bilmir və bu, ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasını, demokratik dəyərlərin oturmalarını istəyən bir vətəndaş üçün, şəxsən mənim üçün acınacaqlı mənzərədir.

Adını müxalifətçi qoyub dövlətə nifrətini gizlədə bilməyən, kütlə psixologiyasından siyasi alternativ seviyyəsinə yüksəlməyi bacarmayanların sevinci onlara sayğısız olan 5-3 nəfərdə də ikrah oyadır. İnsanlar bir daha alternativsizlik mühtində yaşadıqlarını anlayıb və qəbul edirlər. İnternet əsrinin adamı siyasətini qəbul etmədiyi hakimiyyətin dövründə tikilən bir binanın tükənməsinə qol götürüb oynayan zehniyyətə, o rəqəslərə dur deməyən "lider"ə heç vaxt səs verməz, səs verməyəcək! Deməli, siyasi gələcəyini, seçicisinin ona ikrah etdiyini belə düşünəcək potensialı olmayan, emosiyası, nifrət kimi yaramaz anlayışı soyuq düşüncəsinə qalib gələn insanları ciddiyyə almağın özü günahdır. Bu da nəticə!

+++

... Yanğından, alovdan nəşələnlərin görəndə yadıma Allahın od görüb oynayan mələyi düşdü. Onun adı nəydi?..

Ödənişli ixtisaslar üzrə doktoranturaya qəbul aparılacaq

Təhsil Nazirliyi bu il nazirlik sistemindeki ali məktəb və elmi tədqiqat müəssisələrində Azərbaycan vətəndaşları üçün ödənişli ixtisaslar üzrə doktoranturaya qəbul aparacaq. Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynovanın sözlərinə görə, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Doktoranturların yaradılması və doktoranturaya qəbul Qaydaları"nda doktorantura səviyyəsi üzrə kadr

hazırlığı zamanı ödənişli ixtisaslar üzrə qəbulun aparılması məsələsi öz əksini tapıb: "Bu qaydalarda qeyd edilir ki, ödənişli ixtisaslar üzrə doktoranturaya qəbul həyata keçirilə bilər. Ötən il də nazirliyin sistemindəki müəssisələrdə ödənişli ixtisaslar üzrə doktoranturaya qəbul aparılıb. Amma biz də doktoranturada ödənişli təhsil formasına üstünlük vermirik. Əsas üstünlük ödənişsiz əsaslarla olan ixtisaslara

verilir". G.Hüseynova qeyd edib ki, əcnəbi vətəndaşlar üçün doktoranturaya qəbul əsasən ödənişlidir. Xarici ölkə vətəndaşları çox az hallarda — qarşılıqlı müqavilə olduqda, tələbə mübadiləsi aparılıqda doktoranturada ödənişsiz əsaslarla təhsil ala bilərlər. Azərbaycan vətəndaşları üçün isə yerlərin müəyyən hissəsi ödənişli olur. Nazirlik rəsmisinin sözlərinə əsasən, ödənişli ixtisaslar üzrə təhsil haqqı ödənilir

"Azərsu" əməkdaşları Türkiyədə təlimlərdə iştirak edib

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin prioritetlərinə daxil olan əsas məsələlərdən biri əhalini Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin etmək, həmçinin tullantı sularını tam təmizləyərək ekoloji cəhətdən ətraf mühitə ziyan vurmada iştirak etməkdir. ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumatlara görə, bunlara nail olmaq üçün hazırda "Azərsu" ASC həm Abşeron yarımadasında, həm də regionlarda dövlət büdcəsi vəsaiti və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına layihələr icra edir. Bu layihələrdən biri də içməli su və tullantı sularının tərkibinin müasir metodlarla öyrənilməsi məqsədi ilə yeni mərkəzi laboratoriyada ABŞ, Almaniyaya və digər ölkələrin istehsalı olan ən son texnoloji avadanlıqlar quraşdırılacaq. Laboratoriyanın tikintisi ilə paralel həmin avadanlıqlarla işləyəcək mütəxəssislərin hazırlanması prosesinə başlanılmışdır. Bu məqsədlə "Azərsu" ASC-də çalışan 20 gənc mütəxəssis — mühəndis, kimyaçı-mühəndis və biolog Türkiyənin İstanbul Su Kanalı İdarəsi (İSKİ) ilə əməkdaşlıq çərçivəsində 01-21 iyul tarixlərində Türkiyə Respublikasına ezam olunmuşlar. 3 həftəlik təlim müddətində "Azərsu" ASC-nin əməkdaşları İSKİ-nin təmizləyiciliyi və çirkəb sətəmizləyiciliyi qurğularında olmuş, bu-



rada proseslərin gedişi barədə ətraflı bilgi əldə etmiş, İSKİ-nin mərkəzi laboratoriyasında analizlərin aparılmasında iştirak ediblər. Eyni zamanda laborator analizlərin aparılması, istifadə olunan cihazların iş prinsipi ilə bağlı Türkiyənin tanınmış professorları tərəfindən nəzəri mühazirələr təşkil olunmuş, həmçinin İSKİ-nin ən təcrübəli mütəxəssisləri tərəfindən treninqlər keçirilmiş, mütəxəssislərin istehsal sahələrində işləməyi təmin etmək üçün də çirkəb sətəmizləyiciliyi qurğularında olmuş, bu-

Təlim müddətində mütəxəssislər hazırda inkişaf etmiş ölkələrdə içməli suyun təmizlənməsində tətbiq olunan membran texnologiyası ilə analizlərin aparılması və suyun təmizlənməsi prosesləri ilə tanış olublar. Bu sahədə böyük təcrübəsi olan türkəyöli mütəxəssis Həsən Sarıqaya Azərbaycan mütəxəssislərlə membran texnologiyası barədə geniş bilgilər verdiyi bildirib: "İlk qrup kimyaçılardan ibarət olduğundan laboratoriya məsələlərinə üstünlük veridik. Mütəxəssislər laboratoriyalarda,

kimi olacaq. Bu məbləğ orta hesabla 1000-1100 manatdır. Bu isə elə də yüksək məbləğ deyil.

Qeyd edək ki, nazirliyin sistemində daxil olan ali məktəblər və elmi tədqiqat müəssisələrində doktoranturaya sənəd qəbuluna sentyabrın 15-dən başlanacaq və oktyabrın 15-dək davam edəcək. İmtahın keçirilməsinə isə oktyabrın 20-dən başlanılacaq. Nazirlik növbəti il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün 325, fəlsəfə doktoru proqramı üzrə dissertanturaya 377, elmlər doktoru proqramı üzrə doktoranturaya 85, dissertanturaya 89 plan yerini ayırmağı nəzərdə tutur.

S.QARAYEVA

təmizləyiciliyi qurğularda oldular və onlara qurğularda iş prosesi barədə ətraflı məlumat verildi. İçməli suyun təmizlənməsində ən müasir texnologiyalardan sayılan membran texnologiyasının incelikləri izah edildi. Membranların mahiyyəti, çeşidləri, tətbiqi barədə "Azərsu" ASC-nin əməkdaşlarına bilgilər verildi. Belə təlimlərin keçirilməsinin bir çox üstünlükləri var. Çünki təlimlərdə iştirak edənlər burada qazandıqları bilik və bacarıqları Azərbaycan digər əməkdaşlarla paylaşacaq və bununla da yeni texnologiyaları mənimsəyən mütəxəssislərin əhatə dairəsi genişlənəcək.

İçməli su ilə yanaşı çirkəb sularının da müasir üsullarla təmizlənməsi texnologiyası ilə tanış olan Azərbaycanlı mütəxəssislərə həmin suların təmizlənmə zərərçikləndirildikdən sonra suvarma, balıqçılıq sahələrində işlədilməsi təcrübəsi barədə məlumat verilməlidir. Təlim müddətində sonunda "Azərsu" ASC-nin əməkdaşları imtahan edilmiş və onların hamısı uğur qazanmışdır.

Qeyd edək ki, "Azərsu" ASC-də təsdiq olunan Təlim proqramına uyğun olaraq kadrların bilik və peşə təcrübəsinin artırılması məqsədilə əməkdaşların, xüsusən də gənc mütəxəssislərin xarici ölkələrdə təlim kurslarına göndərilməsi davam etdiriləcək. Növbəti mərhələdə energetika və mexanika sahəsində çalışan işçilər İstanbul Su Kanalı İdarəsində təlim kurslarına göndəriləcək.

BƏXTİYAR

DSMF jurnalistlər üçün müsabiqə elan edib

Dövlət Sosial Müdafiə Fondu (DSMF) kütləvi informasiya vasitələri üçün "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu: İnkişafın 20 ili" mövzusunda müsabiqə elan edib. Fondun ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumatlara görə, müsabiqə DSMF-nin 20 illik yubileyinin keçirilməsi ilə bağlı "Tədbirlər planı"na uyğun olaraq keçirilir. Müsabiqəyə 10 iyul 2012-ci il tarixdə 20 sentyabr 2012-ci il tarixədə DSMF-nin son 20 ildə göstərdiyi fəaliyyətlə bağlı mətbuatda, saytlarda çap edilmiş analitik məqalələr, radio və televiziya yayımlanmış verilişlər, sətjetlər təqdim olunmalıdır.

Məqalələr 5 min işarədən, radio və televiziya verilişləri, sətjetlər 1-ci yer 800 manat, 2-ci yer

500 manat, 3-cü yer 300 manat, televiziya və radio kanallarında verilməsi üçün DSMF-nin rəhbər və mütəxəssislərindən ibarət Komissiyaya təqdim ediləcəkdir.

Məsələnin yekunlarına görə ən yaxşı məqalələrin və tele-radio materiallarının müəllifləri 2 nominasiya üzrə aşağıdakı qaydada mükafatlandırılacaqlar:

Qəzet və jurnallarda, saytlarda çap olunmuş ən yaxşı məqalələr üzrə

1-ci yer 800 manat, 2-ci yer

BƏXTİYAR

YAP Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirib

Dünən hakim Yeni Azərbaycan Partiyasının (YAP) qaragahında Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə YAP-ın sədr müavini — icra katibi Əli Əhmədov, onun müavini Əli Siyayev, Novruzov və Mübariz Qurbanlı iştirak ediblər.

Ə. Əhmədov jurnalistləri 22 iyul — Milli Mətbuat Günü münasibətilə təbrik edib. O, Azərbaycanda bütün sahələrdə olduğu kimi,

KIV sahəsində də inkişaf getdiyini bildirib: "Mətbuat cəmiyyətinin güclüsidir və əhəmiyyətli bir sahədir. Azərbaycan müstəqil mətbuat, öz funksiyasını layəqətlə yerinə yetirən jurnalistlər var. Mətbuatda peşəkərlər sətjetləri 10-15 il əvvəl ilə müqayisədə daha da artıb. Bu səviyyə artmaqda davam edir.

Qəzetlər əvvəlki kimi dediyüçün söhbətləri yox, daha çox real informasiyaları çatdırmaq, ciddi

təhlil yazıları hazırlamaqla məşğul olur. Düzüldür, bəzən problemlər də olur. Məsələn, qəzetlərin satış probleminə rast gəlinir. Amma həyatda problemlər daim var. Yetər ki, həmin problemlər həll edilsin. Azərbaycan iqtisadiyyatı gündə gündə inkişaf edir. Bu, özünü mətbuat sahəsində də göstərir, bundan sonra da belə olacaq".

Sonda Ə. Əhmədov bir qrup jurnalistə partiyasının mükafatlarını təqdim edib.

DəmirBank-ın daha 5 müştərisi lotereyada növbəti ayın kredit ödənişini qazanıb

DəmirBank-ın istehlak kreditləri üzrə "Kreditini hədiyyə qazan" şüarı ilə keçirdiyi lotereyada 5 müştəri qalib olub. Qaliblərə telefonla noticələr barədə məlumat verilib.

Kampaniya ərzində hər ay 5 müştəri növbəti ayın kredit ödənişini (hər biri maksimum 500 AZN), lotereyanın sonunda isə 1 müştəri kredit üzrə tam qalib olub (maksimum 5000 AZN) qazanacaq. Kampaniyanın növbəti tirajı 22 avqust 2012-ci il tarixində keçiriləcək. Şərtlərə əsasən DəmirBank-dan aşağıda qeyd edilən istehlak kreditləri üzrə maksimum 5000 AZN (və ya 6300 USD) kredit götürən və son 2 ayda ödənişlərdə gecikməsi olmayan müştərilər uduş kampaniyasına iştirak hüququ qazanır.

Kampaniyada "Nağd pul krediti", "Dövlət işçilərinə kredit", "Dövlət qulluqçularına kredit", "Təqaüdüçü krediti", "Səhiyyə işçilərinə kredit", "Təhsil işçilərinə kredit", "Təhsil krediti", "Məişət texnikası / kompüter krediti", "Məbəl krediti", "Qızıl krediti", "Təmir krediti" və ya "Turizm krediti" götürən müştərilər iştirak edir.

Dərslikləri Qiymətləndirmə Şurası orta məktəb dərslikləri ilə bağlı təkliflərini açıqlayıb

Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurası orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı təkliflərini açıqlayıb. Şura sədri Elmira Kazımzadənin dediyinə görə, dərsliklərin, o cümlədən tədris vəsaitlərinin hazırlanması işinin yaxşılaşdırılması üçün ilk növbədə nəşriyyatların resursları və imkanları təkmilləşdirilməlidir. Nəşriyyatlar dərsliklərin çapı ilə yanaşı, onların hazırlanmasına da kifayət qədər böyük büdcə ayrımalıdırlar. O qeyd edib ki, bu gün Azərbaycanda dərslik müəllifləri, dizaynerlər, dərslik sahəsi üzrə mütəxəssislərə ehtiyac var: "Müəllim işləyən və repetitorluqla məşğul olan insanların dərslik yazması bu vəsaitlərin keyfiyyətinə təsir göstərir. Çünki dərslik yazan həm orta məktəbdə müəllim işləyirsə, həm repetitorluqla məşğul olursa və bu işlərlə yanaşı, həm də dərslik yazırsa, bu, sonda istər-istəməz dərsliyin keyfiyyətinə təsir göstərəcək. Mənə elə gəlir ki, ar-

tiq öz karyerasında müəllimlik və repetitorluqla məşğul olmuş, amma özünü sırf dərsliklərin hazırlanmasına sərf edən kadrlara ehtiyac var. Çünki indiyədək dərsliyi hazırlayan qruplar eyni zamanda bir neçə iş görüblər". E.Kazımzadə vurğulayıb ki, dərsliyin yazılması kifayət qədər ciddi işdir. Ona görə də, bu işi başa çatdırmaqla bəslənmək düzgün deyil: "Nəşriyyatların nəzdində peşəkar komandalər yaradılmalı, pedaqoji redaktorlar hazırlanmalıdır. Pedaqoji redaktor nəşriyyatda yalnız pedaqoji korrektorluqla məşğul olmalı deyil, həmin vəsaiti pedaqogika cəhətdən də qiymətləndirməlidir. Vacib məsələlərdən biri də dərsliklərin qiymətləndirmə üçün Şuraya təqdim edilmə vaxtı ilə bağlıdır. Mən təklif edirəm ki, dərsliyin layihəsi tam hazır olmasın qiymətləndirilməlidir. Hazırda isə Şura qiymətləndirmə üçün tam hazır olan dərsliklər təqdim olunur".

S.QARAYEVA

Gənc alimlərin aylıq vəzifə və rütbə maaşlarının artırılması təklif olunur

İLQAR ORUCOV: "AZƏRBAYCANDA GƏNC ALİMLƏRLƏ BAĞLI XÜSUSİ DÖVLƏT PROQRAMINA EHTİYAQ VAR"

"Hazırda Azərbaycan gənc alimlərinin aylıq vəzifə maaşları 160-180 manatdır. Bu, çox aşağı bir məbləğdir. Ən azı müdafiə elminin gənc alimlərinin maaşları digər elmlərdən fərqlənə bilər. Bu açıqlamaları APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov verib. Onun sözlərinə görə, Azərbaycanda gənc alimlərin aylıq vəzifə və rütbə maaşlarının artırılması ehtiyac var: "Akademiyanın tədris sahəsində yer təklif edilib. Lakin həqiqi və müxbir işçilərinin kifayət qədər yüksək rütbə maaşları var. Fəlsəfə doktorlarının aylıq rütbə maaşları isə cəmi 30 manatdır. Bu məbləğin en azı 10 dəfə artırılması məqsəduğün olardı. Gənc alimlər üçün stimulu olmalıdır. Sovet dövründə böyük elmi işçilərlə elmi işçilərin maaşları arasında fərq var idi. İndi isə onların maaşları bir-birindən o qədər də fərqlənmir". İ. Orucov qeyd edib ki, Azərbaycanda gənc alimlərlə bağlı xüsusi Dövlət Programının hazırlanmasına da ehtiyac var: "Düzüldür, gənc alimlərlə bağlı müddəalar "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Programında və "Elmin İnkişafı üzrə Milli Strategiya"da öz əksini tapıb. Amma bunlar kifayət deyil. Xüsusi

Dövlət Programının olması gənc alimlərinin problemlərini köklü həllinə yardım edə bilər".

Mənzil məsələsinin də gənc alimlərin üçün ən ciddi sosial problemlərdən biri olduğunu vurğulayan İlqar Orucov qeyd edib ki, hazırda Akademiyanın mənzilə ehtiyacı olan gənc alimlərinin deqiq sayı böli deyil: "Hələ bir neçə il əvvəl bu say 160 idi. AMEA-nın gənc alimləri üçün yaşayış binasının tikilməsi üçün Yasamal rayonunda yer təklif edilib. Lakin hələlik bununla bağlı yekun qərar verilməyib. Yekun qərar verildəndən sonra AMEA-da mənzilə ehtiyacı olan gənc alimlərin sayının deqiqləşdirilməsinə başlanacaq. Azərbaycanda gənc alimlərin yaş həddinin 40-a çatdırılması ilə bağlı təklifimiz müsbət qarşılanıb və təklif Milli Məclisdə baxılacağı gözlənilir. Bu təklif qəbul olunarsa, mənzilə ehtiyacı olan gənc alimlərin sayı daha da çox olacaq. Ümumiyyətlə, AMEA alimlərinin əksəriyyətinin mənzil sətərinin yaxşılaşdırılmasına ehtiyac var. AMEA-nın aspirantları üçün nəzərdə tutulmuş yataqxanada bütün ömürlərini təməl həsr edən alimlər var ki, illərdə illərlə ilə birgə şəraitdə yaşayırlar".

Bahar Muradova: "Milyori artıq ATƏT PA prezidenti kimi Qarabağ məsələsinə öz mövqeyini ortaya qoymalıdır"

"ATƏT Parlament Assambleyasının prezidenti kimi Rikardo Milyorinin Qarabağ məsələsinə həm özünün şəxsi mövqeyini, baxışlarını, həm ölkəsinin münasibətini və sənədlərdə, qətnamələrdə əksini tapan mövqeyini", həm də onun İtaliya nümayəndə heyətinin üzvü kimi bu mövqeyi ortaya qoymasını görmüşəm, bilirəm. Amma artıq o, İtaliya nümayəndə heyətinin rəhbərindən, İtaliya parlamentinin üzvündən daha çox ATƏT Parlament Assambleyasının prezidenti kimi bu münasibətə öz mövqeyini ortaya qoymalıdır və bu mövqə də ümumilikdə adətilən təşkilatın mövqeyi ilə üst-üstə düşməlidir". Bunu mətbuatçılaşmasında Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri, Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova R.Milyorinin prezidenti dövründə Qarabağ məsələsinə sözügedən qurumun ədalətli hüquqi-siyasi qiymət verib-verməyəcəyi məsələsinə münasibətini bildirərək dilə gətirib. B. Muradovanın qeyd etdiyinə görə, bu baxımdan ola bilər ki, Milyorinin son dövrlər kimi Azərbaycan tərəfini qane edən tərəfləri və cəhətləri onun gələcəkdə ATƏT PA prezidenti kimi fəaliyyətində açıq şəkildə özünü büruzd verməsin. Vit-



se-spiker bildirib ki, amma bütövlükdə Milyorinin baxışının Ermənistan-Azərbaycan konfliktinin həllinə yönəlik olduğu ortadadır:

"Qeyd edirəm ki, Milyori Monako sessiyasında çıxışında da və bir prezident kimi prioritetlərinin nədən ibarət olduğunu, bunu necə gördüyünü əks etdirəndə Qarabağ münaqişəsinin adını çəkdi və bu münaqişənin həllinin vacibliyini vurğuladı". Onun bildirdiyinə görə, hətta, Monako sessiyasında ATƏT-in səlahiyyətlərinə bir o qədər də daxil olmayan məsələlər gündəliyə daxil edilibmiş ki, bu məsələləri müzakirə etməyin vacib olmadığını söyləyərkən də, Milyori fikrini "Dağlıq Qarabağ kimi bir problem mövcud olduqda, bizim bu məsələlərlə məşğul olmağımız düzgün deyil, absurd görünür" şəklində ifadə edib.

B.Muradova qeyd edib ki, bu mövqə bir daha onu göstərir ki, Milyori Qarabağ məsələsinin həllinə ciddi diqqət göstərir və əhəmiyyət verir.

"Odur ki, Milyorinin ATƏT PA prezidenti olduğu dövr ərzində də Qarabağ məsələsi ilə bağlı mövqeyinin ədalətli və obyektiv olacağı qənaətinəyəm"-deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

"Vasitəçilər münaqişənin tənzimlənməsini yubadırlar"

MÜBARİZ ƏHMƏDOĞLU: "VERİLƏN BƏYANATLAR DA ERMƏNİSTANIN MÖVQEYİNİN SÜRƏTLƏ ZƏİFLƏDİYİNİ GÖSTƏRİR"

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədovlu növbəti "Qarabağ saatı"nı keçirib.

M.Əhmədovlunun sözlərinə görə, Qondarma Dağlıq Qarabağ respublikasında 19 iyul 2012-ci ildə keçirilmiş "prezident seçkiləri" Azərbaycanın işğal altındakı ərazilərindəki siyasi durumu başa düşmək üçün mühüm mənbəyə çevrərək, ortaya vacib notələr çıxarıb.

ATƏT-in Minsk Qrupunun və Avropa İttifaqı kimi mühüm qurumların "seçkiləri" ə əhəmiyyətli bəyannaməyə məcbur olduqlarını deyən politoloq onların Dağlıq Qarabağı müstəqil qurum kimi tanımadıqlarını bir daha bəyan etdiklərini bildirib. O, Rusiyanın da eynilə belə mövqə nümayiş etdirdiyini qeyd edib. Erməniliyin Dağlıq Qarabağda keçirmək istədikləri şou əks-effekt yaratdığından bildirdi politoloq erməni və ermənipərəst siyasətçilərin davranışını "köpək və ya çoban iti sindromu" yaratdığını söyləyib: "Müxalifəti namizəd V.Balasanyanın fikrincə, Qarabağın daxildəki vəziyyət o dərəcədə gərgindir ki, əhəli 1923-cü ildə olduğu kimi Azərbaycanın tərəfinə keçə bilər. Həqiqətən 1923-cü ilin avqustunda Dağlıq Qarabağın statusuna dair referendum keçirilmiş və bu referendumdə Dağlıq Qarabağın erməni əhalisi Azərbaycanın tərkibində qalması səs vermişdi. V.Balasanyanın verdiyi bu bəyannamə Dağlıq Qarabağın statusunun müəyyən olunması haqqında həqiqət erməni tərəfindən təsdiq deməkdir. Belə ki, ermənilər tarixin o sahifəsini tamamilə unudurmaq istəyirlər. Hərbiç V.Balasanyanın siyasi proselərə qoşulması, "seçkilər"i uduzaraq müxalifətə keçməsi yaxın zamanlarda Dağlıq Qarabağdakı prosesləri Şərqi Timordakı proseslərə bənzədir."

Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşmasını təsdiqləyən faktlar üzə çıxdığını dilə gətirən M.Əhmədovlu bunları söyləyib: "Seçki" kampaniyası zamanı yayılan məlumatların təhlilindən bəlli oldu ki, ermənilər "Kəşatək" adlandırıldığı Laçın və "Kovsakan" adlandırıldığı Zəngilan rayonunu ərazisində Suriyadan gəlmiş bir neçə erməni ailəsi məskunlaşdırılıb. Gələn ermənilər Suriyanın əl-Qamışlı şəhərindəndirlər. Prezidentliyi namizədlərinin Suriyadan gətirilmiş ermənilərlə görüşməsi onların siyasi proselərə cəlb olduğunu da göstərir. Suriya ermənilərinin Dağlıq Qarabağda gəlməsinə göstərən dolayısı arqumentlər də mövcuddur. Ermənistan diaspor naziri Q.Akopyan Suriya ermənilərinin köçürülməsi məsələsində mətbuat üzün gizli qalan tərəflərini olduğunu bildirdi. Bu formada bəyannamələri digər erməni rəsmiləri də veriblər. Suriya ermənilərinin Ermənistanı köçməsi məsələsində qarantlı məqam həmin ermənilərin Qarabağda məskunlaşdırılması ilə bağlıdır. Ermənistan pasport blanklarına tələbatın yaranmasını, Yerevan-Hələb marşrutunun intensivləşdirilməsi və sair belə dolaylı əlamətlərdir.

Suriya ermənilərinin Azərbaycanın işğal altındakı ərazilərinə köçürülməsindən Minsk Qrupu həmsədrələrinin də məlumatı olub. Regiona son səfərləri zamanı



həmsədrələr verdikləri bəyannamələrdə zəruri ehtiyac olmadan Qarabağdan Ermənistanı gətirdikləri marşrutu göstərdilər. Guya onlar Laçın rayonu ərazisi vasitəsilə deyil, Kəlbəcər rayonu ərazisi vasitəsilə Qarabağdan Ermənistanı gətiriblər. Bununla da onlar guya Laçında olmadıqlarını və Laçında məskunlaşmış Suriya ermənilərini görmədiklərini nümayiş etdirmək istəyirlər. Hər halda bu özü nümayiş etdirir ki, bu vaxtdakı Azərbaycanın işğal olunmuş ərazilərində aparılan məskunlaşma siyasəti həmsədrələrin bu cür "göz yummaq" siyasətinin nəticəsində baş verib".

Onun sözlərinə görə, Qarabağdakı "seçkilər"ə rəqəmlər Ermənistanın və dünya ermənilərinin Dağlıq Qarabağ siyasətini ifşa edir. Politoloq fikrincə, rəqəmlər əhalinin tamam fərqli əhval-ruhiyyəyə olduğunu göstərir: "2007-ci il "seçki"lərdən 2012-ci il "seçki"lərdənək "seçici"lərin sayı təxminən 8 min nəfər artıb. 20-25 min əlavə adamın məskunlaşdırıldığını nəzərə alsaq, Dağlıq Qarabağ ermənilərində say artımının olmadığını və ya ermənilərin Qarabağ ərazisini tərk etdiyini demək olar. İlk dəfədir ki, "seçkilər"ə iştirak edən əhalinin 50 faizindən azı fəaliyyətdə olan prezidentə səs verir və ya belə əsas prezident "seçilir". "Seçici" siyahılarında 99 min adamın adı daxil edilib. B.Saakyana verilən 48 min səs in çərçivəsində hərbiçilərin də səsliəri var. Dağlıq Qarabağdakı hərbiçilərin sayı barədə açıqlanan rəqəm 22 mindir. Hətta, bu rəqəmin 30 min olduğunu da iddia edənlər var. Dağlıq Qarabağda olan hərbiçilərin yalnız 2000 nəfəri Dağlıq Qarabağ erməniləridir. Qalan 20 (bəlkə də 28 min) min hərbiçiləri Ermənistanın Qarabağda məskunlaşdırılması ilə bağlıdır. Ermənistan pasport blanklarına tələbatın yaranmasını, Yerevan-Hələb marşrutunun intensivləşdirilməsi və sair belə dolaylı əlamətlərdir.

Suriya ermənilərinin Azərbaycanın işğal altındakı ərazilərinə köçürülməsindən Minsk Qrupu həmsədrələrinin də məlumatı olub. Regiona son səfərləri zamanı

səs az qazanıb. Heç bir rəqəm bu "seçkilər"ə uğurun və ya irəliləyişin olduğunu qətiyyətlə dələlət etmir. Müşahidəçilərin, təmsil olunduğu ölkələrin və gələn jurnalistlərin sayı 2007 "prezident", 2010-cu il "parlament seçkiləri"lə müqayisədə azdır. Müşahidəçilərin keyfiyyəti tərkibi də zəifləyib. Məsələn üçün, əvvəlki "seçkilər"də Rusiyanın 6 deputat daxil olan 26 nəfərlik nümayəndə heyəti təmsil etdiyi halda, bu "seçkilər"də 2 nəfərli deputat olmaqla 16 nəfərlik nümayəndə heyəti təmsil edir; əvvəlki "seçkilər"də Rusiya Dövlət Dumasının 3 fraksiyası deputat göndərmişdisə, indi yalnız bir-Jirnovski fraksiyası deputat göndərmişdi. Oxşar fikirləri Avropa parlamentindən gələn şəxslər barəsində də demək mümkündür".

Brüsseldə olarkən S.Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin "ağullı kompromislər" əsasında tənzimlənməsini mümkünliyini bildirdiyinə toxunan M.Əhmədovlu belə deyib: "Onun verdiyi bu bəyannamə az sonra Dağlıq Qarabağın de-fakto rəhbərliyi tərəfindən də təkrarlandı. Qondarma qurumun prezidentinin mətbuat katibi D.Babayan bildirdi ki, münaqişə yalnız kompromis əsasında tənzimlənməlidir. Minsk Qrupu çərçivəsində "ağullı kompromis" münaqişənin dinc yolla tənzimlənməsini və ermənilərin mövqelərindəki bu yeniliyi vasitəçilər deyil, reallıq yaradır. Bəyannamə verildiyi yer — Al-nin paytaxtı Brüssel bu mənada çox şey deyir. Ermənistan pul verməkdən imtina edilməsi Ermənistan rəhbərliyini belə gücətlə bəyanat verməyə vadar etdi. Bu həm də Dağlıq Qarabağ məsələsində Ermənistanı təzyiq etmək mümkündür — anlamına gəlir. Elə parametrlər var ki, o parametrlər vasitəçiləri Ermənistanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyinə təsir etmək mümkündür. S.Sarkisyanın Brüsseldə verdiyi bu bəyannamədə həmsədrələr üçün də ibarət götürülməsi məsələ var: Ermənistan belə gücətlə mövqeyi Minsk Qrupu müstəvisində deyil, Avropa İttifaqı müstəvisində nümayiş etdirir. Rusiyanın münaqişəsinin tənzimlənməsində nümayiş etdirdiyi mövqə ermənilərdə daha çox narahatlıq yaratmağa başlayıb. Çoxsaylı erməni rəsmiləri və ekspertləri müharibə olacağı təqdirdə Rusiyanın, o cümlədən KİMT-nin Ermənistanı müdafiə etməyəcəyini düşünür. Hətta Ermənistan müdafiə naziri S.Ohanyan başa düşüb və bəyan edib ki, Rusiya yalnız iri regional konfliktlər zamanı Ermənistanın təhlükəsizliyini təmin edəcəkdir. İri regional konfliktlər dedikdə Ermənistanın Türkiyə və ya İran kimi iri dövlətlərlə konfliktlə nəzərdə tutulur. Dağlıq Qarabağ konfliktli iri konflikt hesab edilmiş. Bu fikirdə olan Rusiya və xarici ölkə ekspertlərinin sayı artır. Onların fikrincə, Qarabağ müharibəsi zamanı Rusiya Qarabağ müharibəsinin Dağlıq Qarabağ coğrafiyasından kənara çıxmasına çalışacaq. Eləcə də Rusiya bu müharibənin qıza zaman ərzində başa çatmasına çalışacaq, çünki münaqişə uzansa, destruktiv niyyətli ölkələr və ya qruplar bu müharibəyə qoşula bilərlər. Bu isə Rusiyanın Qafqaz maraqlarına yalnız ziyan vuraçaqdır".

Politoloq hesab edir ki, Ermə-

nilərin mövqeyində baş verən dəyişikliklər ilk növbədə Azərbaycanın apardığı siyasətlə, o cümlədən hərbi siyasətlə sıx əlaqədirdir: "Azərbaycan hərbiçilərinin son vaxtlar Ermənistan-Azərbaycan sərhədində, Tovuz-Qazax istiqamətində aktivləşməsinin yaratdığı nəticə göz qabağındadır. Ermənili panika vəziyyətindədir. Hərbi qüvvələrinin bir qismini həmin coğrafiyaya cəlb ediblər. Bu, bəzən də yə dalayısı yolla bu Qarabağ ərazisindəki erməni hərbi birləşmələrinin gücünə təsir edəcəkdir. Azərbaycan hərbiçilərinin bu istiqamətdə aktivləşməsi kifayət qədər ciddi nəticələr vəd etməklə yanaşı mühüm geoasiyasi zondaj xarakterli addımdır. Bu addımların nəticəsində ermənilər başa düşürlər ki, Rusiya onların nazı ilə oynanmayacaq. Hərbiçilərimizin yaxın zamanlarda Araz çayının Azərbaycanı aid hissəsində hərbi kəterlər vasitəsi ilə aktivləşməsi də mühüm hərbi geoasiyasi dəyişikliklər yarada bilər. 20-25 metrlik eni olan Araz çayı Azərbaycanla İran arasında dövlət sərhədidir. Bu, o deməkdir ki, Araz çayı eninin 10-12,5 metri Azərbaycanca məxsusdur. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ermənilərin mövqeyini zəifləməsinə ermənilər özləri də etiraf edirlər. Bu kontekstdə erməni siyasətçilərinin müxtəlif zamanlarda verdiyi bəyannamələr müqayisəli təhlili maraqlı nəticələr ortaya qoyur. Hətta yaxın dövrlərdə verilən bəyannamələr də Ermənistanın mövqeyinin sürətlə zəiflədiyini göstərir. Erməni rəsmiləri etiraf edirlər ki, regional hərbi və siyasi balans əvvəlki vəziyyətdə deyil; dəyişiklik ermənilərin ziyanındadır. Hətta rusiyapərəst ermənilər Rusiyanın regional gücünün zəiflədiyini, Qarabağ məsələsində Qərbdə gücətlə getməyə məcbur olduqlarını etiraf edirlər. Belə şərhlərdə ermənilərin Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Ermənistan və Azərbaycan arasında vasitəçilərin iştirakı olmadan birbaşa danışıqların aparılması ideyası başa düşülür. Azərbaycan və Ermənistan arasında birbaşa-vasitəçilərsiz danışıqlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rol oynaya bilər. Vasitəçilər və beynəlxalq aləmin digər güclü oyunçuları Ermənistanı təsirləri ilə münaqişəsinin tənzimlənməsini yubadırlar. Münaqişənin tənzimlənməsində ilk növbədə Ermənistan özü ziyan çəkər: dövlət bəzi çindədir, əhəli köçüb gedir, indiki Ermənistan heç kim borc vermir. Belə halda Azərbaycanla Ermənistan arasında bütün danışıqların Qarabağ ərazisində keçirilməsi, Qarabağın dialoq ərazisinə çevrilməsi orada təkə rəsmiləri deyil, həm də iş adamları regionun gələcəyini müzakirə edə bilərlər. Birgə investisiya layihələri işləyib hazırlayaraq, ilk olaraq Dağlıq Qarabağ ərazisində reallaşdırmağa başlaya bilərlər. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları bütün bu proseslərin hamısında birlikdə ön yaxından iştirak etməlidirlər. Bunun üçün Ermənistan-Azərbaycan birbaşa danışıqlarının başlanıb hər iki tərəf, o cümlədən, ilk olaraq Ermənistanı fayda verməsi üçün Ermənistan Azərbaycan ərazilərində işğalçı qoşunlarını çıxarmalıdır. Başlanğıc kimi Laçın və Kəlbəcər rayonları götürülməlidir".

Aqil LƏTİFOV

Mübariz Qurbanlı: "Xankəndi ilə İrəvan arasında hava əlaqəsi yaradılsa, bu, danışıqlara böyük xələf gətirəcək"

"Xankəndidə aeroportunu işə salmağı planlaşdıran Ermənistan bu məsələdə yalnız bir məqsədi — işğal edilmiş Azərbaycan ərazisində yaradılmış özü-özünü elan edən qurumu beynəlxalq arenaya çıxarmaq niyyətindədir. Bununla yanaşı, Ermənistan torpaqların işğal faktını möhkəmləndirmək istəyir. Bununla əlaqədar olaraq Bakı Azərbaycanın işğal edilmiş ərazisində bir hissəsində aeroportun fəaliyyət göstərməsi faktı ilə razılaşa bilməz". Belə bir açıqlama ilə millət vəkili Mübariz Qurbanlı çıxış edib. O bildirib ki, Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatının üzvü qismində artıq bir neçə dəfə bəyan edib ki, işğal edilmiş ərazilər üzərində uçuşlar beynəlxalq sənədlərin norma və tələbləri ilə ziddiyyət təşkil edir: "Azərbaycanın işğal edilmiş ərazilərində uçuşlara yol verməmək məqsədilə ata biləcəyi addımlar müxtəlif ola bilər. Həm də ki, Azərbaycan artıq bəyan edib ki, işğal altındakı ərazilərin səmasında həyata keçirən uçuşları özünü hava məkanının pozulması kimi dəyərləndirəcək və bununla bağlı müvafiq addımlar atacaq. Bununla yanaşı, onu da qeyd etmək istəyirəm ki, hökumət işğal altındakı ərazilər üzərində aparılan uçuşlara yol verilməməsi üçün istənilən sərətdə tədbirləri görmək səlahiyyətinə malikdir. Ermənistan hakimiyyət

orqanları və onların işğal edilmiş ərazilərdə uçuşları yaratdıqları separatçı rejim rəsmi Bakının bəyannamələrinin ciddi səviyyəsinə dərk etməlidirlər. Axi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, Azərbaycanın ölkənin hava məkanını pozmuş uçan aparatları vurmaq hüququ var. Buna görə də, BMT, ATƏT və Avropa Şurası vəziyyətin bu şəkildə inkişaf etməsinə yol verməkdən ötrü müvafiq tədbirlər görməlidir. Hesab edirəm ki, Azərbaycan öz tərəfindən bu məsələni BMT və ATƏT müstəvisində də qaldırmalıdır. Çünki Azərbaycanın işğal altındakı ərazilərinin üzərində uçuşların həyata keçirilməsinə yönələn hərəkətlər çox təhlükəlidir". Erməni tərəfinin bu cür hərəkətlərinin Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə necə təsir göstərə bilməsinə gəlincə, M.Qurbanlı deyib ki, eger Xankəndi ilə İrəvan arasında hava əlaqəsi yaradılsa, bu hazırkı dövrdə aparılan danışıqlara böyük xələf gətirməklə yanaşı, Ermənistanın beynəlxalq hüquq normaları, Təhlükəsizlik Şurası Qarabağ münaqişəsinin nizamlanması üzrə qəbul etdiyi dörd qətnamə və digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərə etinasız yanaşmasına növbəti sərətdə olacaq. "Bu hərəkətlər Azərbaycan və Ermənistanın münaqişəsinin həlli üçün apardıqları danışıqlar prosesi-

nə bütünlüklə böyük zərbə vura bilər. Hesab edirəm ki, Ermənistan təzyiq göstərilərsə, bu ölkənin hakimiyyəti öz təxribatçı niyyətlərindən imtina edəcəkdir. İrəvanın Azərbaycanın işğal altındakı torpaqları üzərində uçuşlar təşkil etmək cəhdləri ümumiyyətlə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti zonasında vəziyyətdə mənfi təsir göstərəcək. Yeri gəlmişkən, Azərbaycan işğal olunmuş torpaqlar üzərindən uçuşlar həyata keçiriləcəyi təqdirdə cavab tədbirləri görmək məcburiyyətində qalacaq ki, bu da öz növbəsində cəbhə xəttində gərginliyi artıracaq. Beləliklə də Azərbaycan təxribatçı sərətdə olmur". ATƏT-in Minsk qrupu həmsədrələrinin Xankəndidə hava limanının mümkün fəaliyyətinə mövqeyinə toxunan millət vəkili deyib ki, həmsədrələr ziddiyyətli çıxışlar etmək əvəzinə, Xankəndidə təyyarə uçuşlarının mümkünəzliyiündən danışıqları idilər: "Çünki İrəvanın niyyətlərində Xankəndi ilə hava əlaqəsinin qurulması və insanlar üçün gediş-gəlişin yüngülləşdirilməsi deyil, təxribat gizlədir. Bu təxribatlarda məqsəd isə Azərbaycanı bu və ya digər addımlar atmağa sövq etmək, Bakını çıxılmasız vəziyyətdə qoymaqdır. Lakin əminəm ki, Azərbaycan diplomatiyası bu vəziyyətdən çıxış yolu tapacaq".

PƏRVANƏ

Heydər Əliyev Mərkəzindəki yanğına görə üç nəfər həbs edilib

AZƏRBAYCANDAKI TANINMIŞ ŞİRKƏTLƏRİN İŞÇİLƏRİ BARƏSİNDƏ HƏBS-QƏTİMKAN TƏDBİRİ SEÇİLİB

(Əvvəlki 1-ci səh.)

İstintaqın ilkin mərhələsində toplanmış sübutlarla, o cümlədən çoxsaylı şahid ifadələri, hadisə yerində aşkar edilərək götürülmüş maddi sübutlar, təxirə salınmadan keçirilmiş əməliyyat-xəbəriyyə fəaliyyətinin məlumatları və sair sübutlarla müəyyən edilib ki, "DİA Holding" in üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə pənel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarını qarşısının alınmasını təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlük

“Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə

Azərbaycan öncülləri və mətbuat azadlığı problemi



Qulu MƏHƏRRƏMLİ,
professor
meherremli@gmail.com

(Əvvəlki 21 iyul sayımızda)

Mükəmməl Avropa təhsili almış, bir neçə xarici dil bilən Ə. Ağaoğlu azad mətbuatı azad və qanunlara əsaslanan cəmiyyətlə əlaqələndirir. O, adıçkəlin birinci məqaləsində yazır: “gündəlik və ya dövrü mətbuat yalnız o yerdə mümkündür ki, orada fərdin cəmiyyətə və ya hakimiyyətə münasibətdə hüquq və vəzifələrini az-çox dəqiq müəyyən edilsin, vətəndaşların ömrləri və azadlığı qanunla qorunsun, bir sözlə həyat qaydaları sarsılmaz təmələ əsaslanınsın; lakin o yerdə ki, özbaşnalıq və ya hərə-mərcilik, ümumi tənzimləyici təməl yoxdur, hər şey təsadüfən və ya kimlənsə istəyindən asılıdır, — orada mətbuat yer yoxdur. Bu sonuncu — idealin ifadəsidir, ideal isə həmişə mövcud qaydalarla ziddiyyət təşkil edir və təbii ki, ideyanın dəyişicilərinin həyatı və azadlığı yoldan ötən birisinin istəyindən asılı olan yerdə nə arta bilər,

nə də inkişaf edə bilər. Bu şəraitdə gənc və əməkdar xalqlar arasında mətbuat gizli xarakter kəsb edir və qələm öhlü zorurlu hallarda təkamülə deyil, inqilaba xidmət edir və hadisələrin öz təbiiyyətinə görə subversiv olurlar.

Uzun müddət istibdadın və qanunsuzluğun tüğyan etdiyi, gizli həyat enerjisinin tükəndiyi xalqlar arasında isə mətbuat ya heç inkişaf etmir, ya da sürüşkən istiqamət alır; müsəlman xalqlarının çoxu məhz bu vəziyyətdədir. Ümumiyyətlə, müsəlman şərqində mətbuat və demokratiya mövzusunda davamlı məqalələr yazmış Ə. Ağaoğlu bu problemlərlə bağlı əsas qənaətlərini Türkiyədə nəşr olunmuş “Azad insanlar ölkəsində” kitabında əks etdirmişdir.

“Mətbuat ikinci bir dövlət qüvvətidir” qənaətinə olan görkəmli ictimai xadim, yazıçı və publisist Nəriman Nərimanov yazır: “bir millət özünü tanımayan hüququnu düşünməz. Tanımaq üçün də milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır. Bunların da meydana gəlməsi və tərəqqisi bizim üçün hürrüyyətə bağlıdır”. Hələ ötən əsrin əvvəllərində “bütün Zaqafqaziya üçün Azərbaycan dilində heç olmasa birçün qəzetin nəşr olunmasını” vacib sayan N. Nərimanov Rusiya müsəlmanlarına aid məsələlərin həmin qəzetdə müzakirəsinə girmək istəyirdi. Bəs müzakirələr necə olmalıdır sualına isə N. Nərimanov “Əli-qələmlə müsəlman ziyalıları haqqında bir neçə söz” məqaləsində belə cavab verir: “... mətbuat müəyyən cəmiyyətə ancaq o zaman yaxşı təsir göstərə bilər ki, müzakirəyə qoyulan və bütün cəmiyyətə aid olan məsələyə tamamilə qərəzsiz yanaşsın və qəzetlərdə irəli sürülən fikirlər cəmiyyətin kütləsi üçün aydın olsun”. Böyük demokrat belə müzakirələri azad mətbuatın işinin faydalı missiyası kimi qiymətləndirirdi.

Məhəmməd Əmin Rəsulzadə və Üzeyir Hacıbəyov fenomeni

Ötən əsrin əvvəllərində Azərbaycanda istiqlal düşüncəsi dərinləşdikcə, azadlığın mahiyyəti, o cümlədən mətbuat azadlığının fəlsəfi barədə də daha parlaq əsərlər meydana çıxır. Bu məqam daha çox Azərbaycan ictimai fikrinin inkişafında böyük rol oynamış Məhəmməd Əmin Rəsulzadə və Üzeyir Hacıbəyovun yaradıcılığında özünü göstərir. Bu sırada Ü. Hacıbəyovun “Hürrüyyət-mətbuat” məqaləsi xüsusi yer tutur. Böyük publisist burada mətbuat azadlığının əhəmiyyəti haqqında geniş söz açır və “hürrüyyət-kəlamın” xalq üçün mənfəətini belə izah edir: “hürrüyyət-kəlamın, yaxud azad-mətbuatın ümum xalq üçün nəfi bundan ibarətdir ki, bunların sayəsində ümum əhalinin və ya məlum bir cəmiyyətin mütləq olduğu dərəcəyə gətirilməsi üçün tədbirlər axtarmaq mümkündür. Məsələn, fərz edək ki, hökumət tərəfindən vəz olunmuş bir nizam və ya qanun bir vaxt ümum əhalinin rifah və əsərlə məişət sürməyinə mane olur. Bu məniyə qarşı ümumi və qəti bir etiraz edib, rəfni tələb etmək üçün, ancaq mətbuatı şafi bir vasitə ittihaz etmək mümkündür. Və yaxud, tutalım ki, bir məmur öz zülm və təəddisi ilə bir gürühu və bir camaatı cana gətirməyə başlayıbdır. Bu məmurun rəftari-zülmkaranasini yerinə yetirib, camaatın xilasına çalışmaq dəxi yalnız bir mətbuat vasitəsi ilə ola bilər.


Bes bunun üçündür ki, mətbuat dəxi bu vasitəlik vəzifəsinin layiqincə yerinə yetirmək üçün mütləq hürr və azad olmalıdır”.

Azad mətbuatın sıxışdırılmasına və senzura qarşı çıxan Üzeyir bəy göstərdi ki, senzura idarələri bu günə fəqərələrin mətbuatı sərbəst olmasına qoymur, onda məlum olur ki, haman senzura tətbiq etmiş hökumət “öz əhalisinin yaxşı və ya man gün keçirməsinə heç bir zaman əhəmiyyət verməyib, ümum əhali mənafeini öz əmrinə qurban edir, yəni əhalinin, məmləkətin qeydində qalmayıb, ancaq hökm sürmək, hökmfərma olmaq və bila-




xira, əhalinin boynuna minmək arzusunun da bulunur.” Mətbuat azadlığından sui-istifadəyə qarşı çıxan Ü. Hacıbəyov belə hesab edirdi ki, mətbuatın vəzifə-i-müqəddəsini ehtiram və əhəmiyyət nəzərə alaraq baxanlar “hürrüyyət-mətbuat və azadlıq-kəlamın mənafe-i-həqiqisinə layiqincə vəqif olub, qəzet sütunlarını öz şəxsi mənfəətinə alət etmək təşəbbüsündən hər vaxt ittihaz etməlidirlər”.

Mətbuat azadlığı problemi böyük müfəkkir, publisist və ictimai xadim, Azərbaycan xalqının milli — istiqlal düşüncəsinə parlaq səhifələr yazmış M. Ə. Rəsulzadənin yaradıcılığında daha geniş əksini tapmışdır. Bu problem xüsusən 1911-ci ildə onun “İrani-nov” qəzetində çap olunmuş “Mətbuat azadlığı” haqqında məqaləsində ətraflı şərh olunmuşdur. “O millət və məmləkət xoşbəxtdir ki, mətbuatı azaddır” deyən M. Ə. Rəsulzadəyə görə, dövrünün mə-



dəniyyət qarşı olan mətbuat vəzifəsinə o zaman lazımınca yerinə yetirə bilər ki, öz işində tam azad olsun. Öz məqsədinə çatmaq üçün mətbuat azad olmalıdır. Böyük müfəkkirin fikrincə, “mətbuat azadlığı insan azadlığının əsas sütunudur. Çünki o, əqlin, təfəkkürün əsas qüvvəsidir. Onun varlığı ağıla və sərbə əsaslanan qüvvədir. Mətbuat təzyiç göstərmək və ya onu aradan çıxarmaqla ağıl qüvvəsinin aradan çıxarmasının fərqi yoxdur. Buradan belə bir nəticə çıxır ki, mətbuat azadlığına əl qaldırmaq insan azadlığına təvəzüz etməkdir. Adamların ağıl və fikri azad olsa, onların fərdi inkişafı da sürətlənər. Azadlığın qarşısını almaq insanın ağıl və təfəkkürünü öldürən alət olmaqla yanaşı, əhəmiyyətli qüvvəni məhv etməkdir. Məşhur ingilis yazıçısı Milton neçə əsr bundan qabaq demişdi: “Bir yaxşı kitabın aradan çıxarılması, bir yaxşı adamın edam olunmasına bəra-



KİVDF
www.kivdf.gov.az

bərdir. Amma bir mətbuat orqanının qabağını almaq, ya onu aradan çıxarmaq nələyiç bir vəziyyətin yaranmasına səbəb ola bilər ki, bu da yer üzündə həyatın yox olmasından əlavə, mənəvi nəticələr verər və ağılın qüvvəsinə də yox edər”.

M. Ə. Rəsulzadəyə görə, siyasi baxışdan əlavə, bir əxlaqi heysiyyət də vardır. Mətbuatın əsarəti əxlaq pozğunluğu törədir, əxlaq gözəlliyi və yaxşı xüsusiyyətləri aradan çıxarır, yalan danışmağı, oğurluğu, əyriilik və casusluğu yayır, ədəbi və qələm pozğunluğu meydana çıxarır. Bunun nəticəsində bir dəstə yazar ortaya çıxır ki, onlar öz şərf, fikir və əqidələrini saxta rütbə qazanmaq üçün ... satmağa hazır olurlar, zülmü və sitəmi müdafiə edirlər, bığara milləti avar və sərgərdan qoyurlar. Bu da bir sıra qələm fahişələrinin cəmiyyətə qarşı girməsinə səbəb olur. Keçmişdə, necə ki, demişik, əxlaqsız qadınlar kimi bəzi jurnalistlər də namuslarını satır, pak əməllərini murdarlayır, vicdan və namuslarını, abrlarını həyasızlıq bazarına çıxarıb, kələfin ucunu öldürürlər”.

Mətbuat azadlığına belə yüksək dəyər verməsinin nəticəsi idi ki, M. Ə. Rəsulzadənin ideoloqu, yaradıcısı və rəhbərlərindən biri olduğu Azərbaycan Xalq Cümhuriyyəti tarixin yaddaşına müsəlman Şərqişdə ilk demokratik respublika kimi yazıldı. Damarlarında təmiz qan axan hər bir azərbaycanlının qürur və iftixar mənbəyinə çevrilmiş bu respublikada başqa demokratik islahatlarla yanaşı mətbuat azadlığına da ciddi önəm verilmiş və ilk dəfə bu sahədəki azadlıqlara geniş hüquqi təminatlar verən “Mətbuat nizamnaməsi” qəbul edilmişdir.

Səhifədəki material Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi üzrə çap olunub

Ağacan Abiyev: “Medal qazanmaq böyük problem olmayacaq”

“London Olimpiadasının Azərbaycan idmanında böyük rolu olacaq. Bu həm idmançıların sayına, həm də gücünə görə fərqlənəcək”. Bunu apasport.az saytına açıqlamasında Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev deyib. Eyni zamanda Boks Federasiyasının vitse-prezidenti olan təcrübəli mütəxəssis London Olimpiadasına güclü heyətlə yollandığımızı xüsus qeyd edib: “Hazırda Olimpiya yığmamızda çoxlu dünya, Avropa çempionları, mükafatçıları var. Bu o deməkdir ki, biz onlardan medal gözləyə biləcəyik. Boks idman növünə gəlincə, London Olimpiadasında 8 idmançı ilə təmsil olunacağımız federasiyamızın uğurudur. Komandamızda dünya, Avropa çempionu və mundialın 2 gümüş medalçısı var. Hesab edirik ki, adlı-sanlı boksçularımız Olimpiya medalı qazanmaq böyük problem olmayacaq. Medalın hansı öyərda olacağını isə Lon-



donda görəcəyik. Ancaq sözsüz ki, boksçularımız medal qazanacaqlar”.

Abiyev digər idman növlərindəki mümkün uğurlar barədə də danışıb: “MOK-un baş katibi kimi deyə bilərəm ki, avarçəkən-lərimiz, güləşçilərimiz, cüdoçularımız dünya və Avropa çempionatlarında uğurlar qazanıblar.

Onlar Olimpiya Oyunlarına necə lazımdırsa, hazırlaşıblar. Məne elə gəlir ki, bu idman növlərində çıxış edənlər həmin nəticəni Olimpiadada da təkrarlayacaqlar. Gözləməyə az qalıb, 2 həftədən sonra artıq nəticələr bilinəcək”.

Onun Əliyevin göstərdiyi qayğı nəticəsiz qalmayacaq: “İdmançılar həm öz əməkləri ilə, həm də göstərdikləri nəticələrlə Azərbaycan xalqını sevindirəcəklər. Fikrimcə, burada qalıb Olimpiadada televiziya vasitəsilə izləyənlər sevinəcəklər. Biz isə Olimpiadanın yarış meydanında olacağı və sözsüz ki, bir az əsəb sistemimiz gərginləşəcək, yaxşılaşacaq, sevinəcəyik. Ümumiyyətlə, idmançılarımız bu Olimpiadada Azərbaycan idman həvəskarlarını, xalqını sevindirəcəklər”.

Qeyd edək ki, dünən Olimpiya yığmamızın 53 nəfərlik heyətindən 32-si Londona yollanıb.

“Məgər, Bakı “İnter”i Portuqaliya çempionatında ilk “üçlüy”ə düşə bilər?”

Bir vaxtlar Azərbaycan çempionatında, Sumqayıtın “Standard” klubunda çıxış etmiş, hazırda İrənin yüksək liqa komandası olan “Zob Ahan”ın şərfini qoruyan portuqaliyalı futbolçu Huqo Maçado Qol.Az-a müsahibə verib.

— **Huqo, işlərin necə gedir?**
— Hər şey qaydasındadır. Hazırda İrən çempionatında çıxış edirəm və “Zob Ahan”ın şərfini qoruyuram. Əsas heyətdə meydana çıxıram, baş məşqçi oyunumdan razıdır. Bir sözlə, narazılığım yoxdur.

— **Azərbaycan çempionatı ilə maraqlanmaq imkanın olur?**

— İmkan daxilində internet vasitəsilə Azərbaycan futbolundakı son durumla maraqlanıram. Portuqaliyada oynayılanda, “Xəzər Lənkəran”da çıxış edən Bruno Simao ilə tez-tez danışırıdım. Amma o, komandadan getdi deyə, indiyə qədər maraqlanıram.

— **Son çempionun kimliyindən xəbər oldu?**

— Bəli bilərəm ki, “Nefçi” çempion oldu və onları təbrik edirəm.

— **Yeri gəlmişkən, həmin komandanın baş məşqçisi Böyükə Hacıyevdi. Hansı ki, bir vaxtlar “Standard”da onun rəhbərliyi altında oynamışsan...**


— Bəli, bunu da bilərəm və Hacıyevə görə çox sevindim. Onunla çox yaxşı münasibətimiz var idi. “Standard”da onun dövründə daim start heyətində oynayırdım.

— **Bu il Azərbaycanı Avropa Liqasında təmsil edən “İnter” Yunanıstanın “Asteras” klubunu keçəcəyi halda III mərhələdə Portuqaliyanın “Maritimo” klubu ilə üz-üzə gələcək. Bir portuqaliyalı olaraq, necə düşürsən, “İnter” “Maritimo” səddini keçə bilər?**

— “İnter” artıq III mərhələyə keçib?

— **Xeyr. Bakıdakı ilk oyun 1:1 bəşə çatıb və bu həftə Yunanıstanda cavab oyunu olacaq...**

— O zaman ilk növbədə “Asteras” səddini keçmək lazımdır.



Əgər bunu bacarsa, “İnter” “Maritimo”ya qarşı da oynaya bilər. Ancaq çətin olacaq. Çünki Portuqaliya futbolu ilə Azərbaycan futbolu arasında böyük fərq var. “İnter” məgər Portuqaliya çempionatında ilk “üçlüy”ə düşə bilər?”

— **Deyənlərə görə, o vaxt “İnter”ə keçmək ehtimalın olub. Bu, düz söhbət idi?**

— Bəli, həm “İnter”ə, həm də “Nefçi”yə keçmək şansım var idi. Ancaq müəyyən səbəblərdən alınmadı.

— **Bu arada DÇ-2014-ü seçmə mərhələsində bu iki ölkə eyni qrupa düşüb. Səncə, milli məşqçilərimizdən xal ala biləcək?**

— Az öncə bu iki ölkənin futbolu arasındakı fərqi elə belə demədim. Azərbaycan futbolu oynamaşam, bu ölkəyə, onun azarkeşlərinə böyük hörmətim var. Ancaq reallığı qəbul etmək lazımdır ki, Azərbaycan milli futbolu arasındakı fərqi elə belə demədim. Azərbaycan futbolu oynamaşam, bu ölkəyə, onun azarkeşlərinə böyük hörmətim var. Odu ki, həmyerlilərimin hər iki oyunundan qalıb ayrılacağıma düşüncəm.

Anar XANLAROV

Elnur Məmmədli: “Məqsədim yenidən olimpiya çempionu olmaqdır”

“London Olimpiadasına böyük ümidlərlə yollanıram. Əsas məqsədim qızıl medal qazanmaqdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan olimpiya çempionu Elnur Məmmədli deyib. Azərbaycanın London Olimpiadasında bayrağı olacaq 24 yaşlı cüdoçu 4 il öncə Pekində keçirilən turnirdə qələbəni bayram etdi.

İngiltərəyə də iddialı yollanan Elnur həmin uğurunu təkrarlamaq əzmindədir: “Bu gün bizim üçün gözəl bir gündür. Olimpiyaçılarımız Londona yollanıb və belə şənlik var. Əsas məqsədim yenidən olimpiya çempionu olmaqdır. Arzum budur ki, biz Olimpiadadan qayıdanda da belə sevinicəyik və bu cür yüksək səviyyədə qarşılanacaq. Bunun üçünsə Londondan uğurla qayıtmalıyıq”.

TƏBRİK

Bu gün Zaurun 20 yaşını tamam olur. Ona bu yaşında qazandığı böyük uğurların davamını arzulayırıq.

Əzizimiz Zaur, 20-ci yaşının sevinci bu il və bütün ömrün boyu sənə xoş anlar yaşatsın. İnsanların qəlbində yaratdığı rəğbət daimi olsun. Uğurların səni hər addımında təqib etsin. Təbrikə Zaurun valideynləri, iy yoldaşları, dostları və bacısı Hüsniyyəyə qoşulur.

Elan

Miriyev Rəşad Rəşad oğlunun adına 05.10.2007-ci ildə verilən sürücülük vəsiqəsi AA № 965965 BC idtiyi üçün etibarsız sayılır.

Arif Əmrahov, Kamran Əliyev və Muxtar İmanov Şirindil Alishanova

qaymatasının vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Qəzet 1992-ci il noyabrın 17-dən çıxır.

Baş redaktor: Rəşad Məcid

Redaktor: Yaşar Əliyev

Baş redaktor müavini: Yusif Rzayev, Seyfəddin Hüseynli
Redaktor müavini: Aydın Bağirov, Mircəbril Məcid, İsgəndər Həsənov

Qəzet bazar və bazar ertəsinədən başqa hər gün çıxır
Ünvan: AZ1033, Bakı, Ş. Mustafayev küçəsi-27/121
Telefon: 566-67-98, 566-93-40
Faks: 566-25-20

İnternet ünvanı: www.525.az

E-mail: qezet525@mail.ru

Qəzet “Azərbaycan” nəşriyyatının mətbəəsində çap olunub.

Təsisçi: “525” şirkəti

İndeks: 0046, tiraj: 2250, sifariş: 2511

“TURAN”, “TRENDS”, AzərTAC, “Assa-İradə”, APA və “OLAYLAR”ın informasiyalarından istifadə olunub.
Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.

® işarəsi altında dərc olunan materiallar reklam xarakterlidir.

Fatih Kavlak: “Artıq komplektləşmiş bir komandayığıq”

“Qələbə”nin baş məşqçisi Fatih Kavlak Sloveniyada baş tutan dördüncü yoxlama oyunundan — Serbiya təmsilçisi “BSK Borça” ilə (1:2) qarşılaşmadan sonra fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan türkiyəli mütəxəssis məğlubiyyətə baxmayaraq, komandada xeyli irəliləyiş olduğunu bildirib:

“Çempionatın başlamasına qısa müddət qalıb. Biz də artıq hazırlığımızı yekunlaşdırmaq üzrəyik. Buraya gəldiyimiz ilk günlə müqayisədə komandada xeyli irəliləyiş var. Təbii ki, bununla yanaşı səhvlərimiz də yox deyil. Xüsusilə də artıq qalib gəlməyə öyrəşməyimiz lazımdır. Qol vurduqdan sonra qələbəni qorumaq vacibdir.

Son iki matçda hesabda irəli çıxaq da, üstünlüyümüzü sona kimi davam etdirə bilmədik. Amma komandanın potensialını nə-



zərə alsaq, bu aradan qaldırılma biləcəkdir. Buraya gəldiyimiz ilk günlə müqayisədə komandada xeyli irəliləyiş var. Təbii ki, bununla yanaşı səhvlərimiz də yox deyil. Xüsusilə də artıq qalib gəlməyə öyrəşməyimiz lazımdır. Qol vurduqdan sonra qələbəni qorumaq vacibdir.

Baş məşqçi çempionatın açılış oyununda — “Simurq”la matçda forma geyəcəkdir. Komandanın balansını pozub və sözügedən hal nəticəyə təsir edib. Əslində yoxlama matçlarında çoxlu əvəzətmələr etməkdə məqsədimiz də məhz belə halları əvvəlcədən görüb onların həll yollarını tapmaq, səhvləri vaxtında aradan qaldırmaqdır”.